

Azərbaycanın elm və təhsilinin ali pedaqoji fikrinin görkəmli şimalarından biri, dəyərli ziyalı, principial vətəndaş mövqeyini ortaya qoyan vətənpərvər şəxsiyyət, kimya elmləri doktor-daimi professor İsmayıllı Əhmədəli oğlu Əliyevin həyat yolu. "Şöhrət" ordenli, professor İsmayıllı Əhmədəli oğlu Əliyevin həyat yolu nəzərdən keçirdikcə, sənki, çətinlik və xoşbaxlılıq dolu illərdən sözüllüb gələn kamillik və müdriklik kitabı vərəqləyir.

Ismayıllı Əliyev 1947-ci il fevral ayının 27-də qədim Azərbaycan torpağı olan Zəngəzur mahalının Mıgır rayonun Nüvədi kəndində dövrünün çox qabaqcıl ziyanlarından biri olan Əhmədəli müellimin ailesində dünyaya göz açmışdır. 1954-1961-ci illərdə Nüvədi kənd yeddiyillik məktəbinde təhsil almış, kənddə orta məktəb olmadığı üçün orta təhsilini hemin kənddə axşam növbəli kendili-

spektroskopiya, elektrokimyəvi oksidləşme və s.) hərtərəfi tədqiq edilmiş, müxtəlif miqdardı korrelyasiyalar aparılmış, kimyaçılar üçün maraqlı və əhəmiyyətli elmi nəticələr elde edilmişdir. Alınmış nəticələr tədqiqat obyektlərində məlumat kataloqu kimi geniş istifadə olunur. Onun bu sahədə apardığı tədqiqat işləri üzvi kimyada "kompas" rolunu oynayır və avvelədən istenilen xassəli və keyfiyyətli



gənclər məktəbində davam etdirmiş və 1965-ci ilde məktəbi "qızıl medal"la bitirilmişdir.

O, 1965-ci ilde Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakultəsinə qəbul imtahanında ixtisas fənnindən elə qiymət almaqla daxil olmuşdur. 1970-ci ilde Azərbaycan Dövlət Universitetinin kimya fakultəsini kimyacı, kimya müellimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib təyinatla kafedralda baş laborant vəzifəsində saxlanılmışdır. 3 ay baş laborant vəzifəsində işlədikdən sonra 1970-ci ilde universitetdə "Üzvi kimya" ixtisası üzrə imtahan verərək müsbəqə yolu ilə eyni aspirantura qəbul olmuşdur. Aspirantura dövründə çox böyük həvəs və maraqla tədqiqata başlamış, akademik Əli Quliyevin rəhbərliyi ilə dissertasiyasını tamamlayıb, 1976-ci ilde Azərbaycan Dövlət Universitetində 02.00.03 - Üzvi kimya ixtisası üzrə "İkivalentli kükürdünlər aromatik törəmələrində elektron effektlerinin tədqiqi" mövzusunda namizədlək dissertasiyasını müvəffeqiyetlə müdafiə edərək alımlı derecəsi almışdır.

Sonralar Üzvi kimya kafedrasında müellim, baş müellim kimi çalışan İsmayıllı Əliyev kimya elminə həsr olunmuş jurnalarda bir sıra sanballı elmi məqalələr nəşr etdirmiş, ister respublikamızda, isterse də, keçmiş SSRİ məkanında kimyacı alım kimi formalşamğa başlamışdır.

Professor İsmayıllı Əliyev kimyacı alım kimi keçmiş SSRİ-nin qabaqcıl ali məktəbləri, elmi-tədqiqat institutları ilə əlaqələr yaratmış, elmi polemikalar aparmışdır. Geniş elmi əlaqələr yaranan İsmayıllı Əliyev 1990-ci ilin dekabr ayında İrkutsk Dövlət Universitetində 02.00.03 - Üzvi kimya ixtisası üzrə "Arentiolların, onların törəmələrinin və analoqlarının kimyası və fiziki-kimyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1991-ci ilden BDU-nun Kimya fakültəsində kimya elmləri doktoru, professor kimi fealiyyəti davam etdirməye başlamışdır.

Professor İsmayıllı Əliyevin əsas elmi istiqaməti orientillərin, II, IV və VI valenit kükürdünlər aromatik törəmələrinin və analoqlarının fiziki-kimyəvi xassələri ilə reaksiyaya girme qabiliyyətləri arasında əlaqələrin tədqiqinə həsr olunmuşdur. Onun kimyevi laboratoriyyadə apardığı sintezlər esasında tərkibində kükürd, oksigen, selen, azot və s. elementlər saxlayan 500-dən artıq yeni üzvi birləşmələr sintez olunaraq müasir fiziki-kimyevi tədqiqat üsulları ilə (IQ, UB, NMR H1, C13, 017, S33, NKR, Cl35, Br79, rentgen spektroskopiya, rentgen flöressens

İsmayıllı müellim 2014-2019-cu illərdə Bakı Dövlət Universiteti rektorunun ümumi məsələlər üzrə müşaviri vəzifəsində işləyərken universitetin bütün strukturlarında kərgüzarlıq işlərinin qaydaya salınmasına, keçirilecek attestasiya və akreditasiya hazırlığına rəhbərlik etmiş, 1992-ci ildən 2015-ci ilə kimi BDU-nu tətbiq etmələr haqqında məlumatların tələbə mezun məlumat sistemi məlumat sistemine yerləşdirilməsinə nail olmuşdur.

Ismayıllı Əliyevin zəngin elmi-nəzəri fealiyyətinin nümunələri sırasında onun Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin A.E.Favorski adına İrkutsk Kimya İnstitutunun əməkdaşları kimya elmləri namizədi, baş elmi işçi Lyudmila Oparina və akademik Boris Trofimov ilə həmmüelliliği olduğu monoqrafiya 2018-ci

dən biri olaraq uzun müddət müxtəlif vəzifelərde işləyən bir şəxs kimi 56 ildən artıq fealiyyət göstərdiyi doğma BDU-nun ona həvəle edilmiş işlərini ciyinlərdən uğurla daşımış, həmçə vətəndaşlıq ruhunu uca tutmuş, özüne və başqalarına telebkarlıqla yanaşmışdır. İsmayıllı Əliyev hazırda 2011-ci ildən yaradılan, universitetin bütün fakültələrində müvəffeqiyətli fealiyyət göstərən Həyat Fealiyyətinin Tehlükəsizliyi kafedrasının işin günün müasir seviyyəsinə uyğun qurmuş və ona rəhbərlik edir.

Ismayıllı müellim xarakterə ötkəm, sərt, işdənə prinzipial, eyni zamanda, çox sade, üreyitən, xeyirxah, saxavatlı bir insandır. Bu xüsusiyyətlər onu xeyirxahlığı ilə prinzipiallığı, sadəliyi ilə ötkəmliyi, alımlılığı ilə insanlığı, müellimliyi ilə ziyanlı-

GÖRKƏMLİ ALİM, QABAQCIL TƏHSİL İŞÇİSİ

maddələri sintez etməye istiqamət verir.

Mehz İsmayıllı Əliyev tərəfindən üzlü alkilarılsulfidlərin yeni alınma üsulları müəyyən edilmişdir. Kükürd üzvi maddələrin elektrofil bromlaşması, asiləşmə, nitroloşma reaksiyaları öyrənilmişdir. İlk dəfə olaraq alkiltioarilketosikslər Trofimov reaksiyası əsasında super əsas mühitdə asetilenin, vinilhalogenidlərin və 1,2-dihalogenalkanların təsiri ilə əvvəller məlum olmayan pirrol və fenil halqasında müxtəlif vəziyyətlərdə əvəz olunmuş alkitoarilpirrollar və onların N-vinil törəmələri sintez olunaraq hərtərəfi tədqiq olunmuşdur.

Alim müəyyən etmişdir ki, tərkibində kükürd saxlayan yeni priollar analitik reaktiv kimicələr üçün perspektivlidir. Aparılmış tədqiqatlar bir çox nəticələri İsmayıllı Əliyevin müellifi olduğu müxtəlif elmi monoqrafiyalara, dərslik və dərs vəsaitlərinə daxil edilərək tədris prosesində istifadə edilir.

Son illərdə İsmayıllı Əliyev rəhbərlik etdiyi Heyat Fealiyyətinin Tehlükəsizliyi kafedrasının profilinə uyğun olaraq Azərbaycanın təbii fəlakətləri, termal və mineral sular, kurortları, turizmin inkişafı, yaşıllı enerji və s. sahələrdə elmi tədqiqat işi aparır, bu sahədə dövri və elmi jurnalarda müntəzəm çıxış edir.

1994-cü ilin mart-ilı aylarında İsmayıllı Əliyev Türkiye Cümhuriyyətinin Marmara Universitetində TUBITAK - DOPROQ (NATO Proqramı) proqramı ilə müstərek elmi araşdırımlar aparmışdır. Bir müddət sonra o, yenidən Türkiye dəvət olunmuş və 3 il müddətindən Türkîyenin 100 Yıl Universitetinin Egitim fakültəsində sözleşmeli olaraq (mögavile yolu ilə) Prof. Dr. vəzifəsində çalışmışdır.

2000-ci ilin sentyabr ayında professor İsmayıllı Əliyev doğma universitetinə qayğıdaş fealiyyətini yenidən Bakı Dövlət Universiteti ilə bağlamışdır. 2000-ci ilden BDU-nun Magistratura, Aspirantura və Doktorantura şöbəsinin müdürü, eyni zamanda Üzvi kimya kafedrasında çalışmışdır.

Ismayıllı müellimin işgüzarlığı, elmdə, təhsilsdə və tədris prosesindəki semərli fealiyyəti universitet rəhbərliyi və Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş və 2006-ci ilde Bakı Dövlət Universitetinə elmi işlər üzrə prorektor vəzifəsinə teyin edilmişdir. Bu vəzifədə çalışdığı illərdə Universitetdə elmi-tədqiqat işlərində bir sıra elmi yeniliklər və onların əhəmiyyətli inkişaf dinamikası diqqəti cəlb etmişdir. Elmi işlər üzrə prorektor olarkən (2006-2011-ci illər) elmi hesabatlı sivil formada tərtib edib, slaydalar şeklinde ES-in müzakiresinə çıxarmışdır.

İldə Rusyanın "GEO" Akademik nəşriyatında rus dilində nəşr olunmuşdur. Monoqrafiya çap olunduqdan sonra MDB məkanında kimyaçı alim və elm adamları arasında geniş maraqla səbəb olmuş və yayılmağa başlamışdır. Dünya alimləri de monoqrafiyaya maraqlı göstərmişlər. Monoqrafiyanın rus variantının genişləndirilmiş və təkmilləşdirilmiş variansi Almanıyanın aparıcı beynəlxalq "Springer" nəşriyyatında ingilis dilində nəşr edilmişdir.

gi, zəhmi ilə ədaləti çılğalaşan bütün şəxsiyyət kimi xarakterize edir.

Onun Azərbaycan elmi və təhsili qarşısındaki xidmətləri yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə, "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medali ilə təltif edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı (Azərbaycan Kütükləri Informasiya Vəsitleri İşçiləri Həmkarlar İttifaqının "Qızıl qələm" media mükafatına layiq görülmüş, səmərəli fealiyyətinə görə dəfələrə Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin Fəxri fərمانları və təşəkkürnamələri ilə mükafatlandırılmışdır. Beynəlxalq Ekoenerji Akademiyasının Elmi Şurasının tövsiyəsi ilə Ekologiya sahəsində akademik diplому ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının emek veterani.


Bu, İsmayıllı müellimin təmsilində ölkə rəhbərliyi tərəfindən elm və təhsilə, onun inkişafına, alime, ziyanlı, müellim-pedaqq əməyinə verilən yüksək qiymətdir. İsmayıllı Əliyev respublikanın elmi, icimai-siyasi hayatından yaxşıdan iştirak edir. "Processes of petrochemistry and oil-refining" (AMEA-nın Neft Kimya Prosesləri İstifadəsi) və "Journal of Baku Engineering University (Chemistry and Biology)" (Azərbaycan Qafqaz Universiteti) jurnallarının redaksiyasına həyətənin üzvüdür. Yasamal rayon Ağsaqqallar Şurasının üzvüdür.

250-den çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 3 dərsliyin, 5 dərs vəsaitinin, 1 metodik göstərişin, 4 tədris proqramının, 10 patentin və 2 müelliflik şəhadətnaməsinin müellifidir. Dünya prizmasından SCI Thomson Reutersdə ona olan istinadların sayı bu günə kimi 200-dən çoxdur. Google Scholar Citations H-indeks 11, i10-indeks 12, statistik istinad 511-dir.

Professor İsmayıllı Əliyev onlarla naməzədlik və doktorluq dissertasiyalarının opponenti və reycisi, müxtəlif elmi əsərlərin, monoqrafiya və dərsliklərin elmi redaktoru ve reycisidir.

Dünya alimləri professor İsmayıllı Əliyev elmi tədqiqatlarını müntəzəm olaraq izleyir və yüksək qiymətləndirirler. Dünya prizmasından onun Azərbaycan elminin inkişafındaki yerini müəyyənleştirdik. SCI Thomson Reutersdə onun əsərlərinə olan istinadların sayı bu günə qədər 300-dən çoxdur ki, bu da Azərbaycan alımının beynəlxalq elmi nüfuzunun yüksəkliyinin en bariz nümunəsi kimi qiymətləndirilir.

Xəlif İSMAYILOV,
BDU-nun professoru
Əməkdar mədəniyyət işçisi.



Professor İsmayıllı Əliyevin həm müellifi olduğu monoqrafiyada onun 50 ilə yaxın dövrde aromatik tiollar və onların törəmələrinin sahəsində apardığı fundamental elmi-tədqiqat işlərinin əsas hissəsi öz eksesini təpib. Monoqrafiyada olan 96 irihəcmi cədvəllərin və 32 şəkilin hamisi professorun 50 illik elmi xəzmetinin neticələridir. Monoqrafiyada istifadə olunmuş 1105 ədəbiyyatdan 200-dən çoxu görkəmli alımı İsmayıllı Əliyevin dövri və müxtəlif kimya jurnallarında dərc etdirildiyi məqalelərinə istinadlardır. Yapon alımı S.Oaenin 1975-ci ilde rus dilinə tərcümə edilərək çap olunan "Kükürd üzvi birləşmələrin kimyası" monoqrafiyasından 45 il sonra ki dəfə döydüyü və sahədə irihəcmi monoqrafiyanın beynəlxalq seviyəli "Springer" nəşriyyatında nəşr edilmişsi Azərbaycan kimya elminin növbəti uğurudur.

Görkəmli Azərbaycan kimya alımı, professor İsmayıllı Əliyevin həm müellifi olduğu bu monoqrafiya kimyaçı-sintetik, fizika-üzvi kimya, polimerleşme, farmakologiya və s. sahələrdə çalışan mütexəssislərə ünvanlanıb. O, hemçinin, mühəndis-texnoloqlar, biznesmenlər, elementar kükürdin saflaşdırılması ilə məşğul olanlar, müellimlər, kimya fakültələrinin doktorantları və tələbələri üçün olduqca qiymətli elmi-nezəri menbə kimi yüksəkliyət kabş edir.

Ismayıllı Əliyev qabaqcıl təhsil təşkilatçısı, ali təhsil prosesinin mahir bilicilərin-